

İsa Həbibbəyli\*

**"ƏDƏBİYYAT MƏCMUƏSİ"NDƏN  
"AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞI"NA**

Ölkəmizdə ədəbiyyatşünaslıq elminin inkişafında özünməxsus mühüm rolü olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşri – "Ədəbiyyat məcmuəsi" jurnalı böyük yol keçmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin tərkibində Ədəbiyyat Sektoru kimi faaliyyat göstərdiyi 1933-1935-ci illərdə və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutu olaraq faaliyyətini davam etdirdiyi marhaladə (1935-1945) müstəqil elmi jurnalı olmamışdır. Bu dövrdə Azərbaycanda yaradılmış akademik qurumların heç biri ayrıca elmi jurnal təsis etməmişlər. Həmin dövrdə elmi-tədqiqat institutlarının əməkdaşları məqalələrinin SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan şöbəsinin, bir qədər sonra isə Azərbaycan filialına çevrilmiş bu qurumun "SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Xəbərləri" adı ilə nəşr edilən vahid elmi jurnalda çap etdilmişlər.

Azərbaycan SSRİ Elmlər Akademiyası 1945-ci ildə müstəqil elmi qurum kimi yaradıldıqdan sonra bu akademik təşkilatın tərkibində təsis edilən elmi-tədqiqat institutları özlerinin müstəqil elmi jurnallarını təsis edib, nəşr etdirməyə başlamışlar. Beləliklə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşri olan "Ədəbiyyat məcmuəsi" jurnalı 1946-ci ildə yaradılmış və 2018-ci ilə qədər 72 il ərzində faaliyyətini davam etdirmişdir. Hətta müxtəlif vaxtlarda bu elmi qurum Dil və Ədəbiyyat İnstitutu kimi faaliyyət göstərdiyi illərdə də "Ədəbiyyat məcmuəsi"nin adı deyişdirilməmiş, ədəbiyyatşünaslıq elmi ilə yanşı, dilçilik elmi üzrə də məqalələri çap etməklə hər iki istiqamətdə xidmət göstərmişdir. Dil və Ədəbiyyat İnstitutu mərhələsində (1954-1962-ci illərdə) "Ədəbiyyat məcmuəsi" jurnalının ayrı-ayrılıqla "Ədəbiyyat seriyası" və "Dilçilik seriyası" nəşr olunmuşdur. Bu dövrdə "Ədəbiyyat seriyası"na Mirzəağa Quluzadə, "Dilçilik seriyasına" isə Rəsul Rüstəmov redaktorluq etmişlər. Beləliklə, "Ədəbiyyat məcmuəsi" geniş mənada filologiya elminin inkişafında özünməxsus rol oynamışdır.

"Ədəbiyyat məcmuəsi" jurnalı 1946-2018-ci illərdə faaliyyət göstərdiyi 72 il ərzində heç də həmişə ardıcıl nəşr olunmamışdır. Belə ki, 1950-1953-cü illərdə "Ədəbiyyat məcmuəsi"nin çapı da yanmışdır. Bundan sonra isə 1963-cü ildən 1998-ci ilə qədər 35 il ərzində jurnalın nəşri tamın edilməmişdir. Uzun sürən fasılədən sonra, nəhayət 1999-cu ildə "Ədəbiyyat məcmuəsi"nin cəmi bir sahifə çap olunmuş və jurnalın nəşri yenidən 2003-cü ilə qədər dayandırılmışdır. Bir daha 2004-cü ildə faaliyyətini davam etdirə bilən "Ədəbiyyat məcmuəsi"nin 2009-cu ilə qədər 5 sayı nəşr olunmuşdur. 2010-2011-ci illərdə də "Ədəbiyyat məcmuəsi" yənə də çap edilməmişdir. Beləliklə, "Ədəbiyyat məcmuəsi" əhatə etdiyi 72 il ərzində cəmi 23 il nəşr olunmuşdur. Bu illərdə jurnalın 32 sayı çapdan çıxmışdır.

Azərbaycan Elmlər Akademiyası sistemində ədəbiyyat üzrə nəşr edilən yeganə elmi jurnal olan "Ədəbiyyat məcmuəsi"nə ölkəmizin tanınmış, görkəmli elm adamları baş redaktorluq etmişlər. "Ədəbiyyat məcmuəsi" jurnalının 1946-1949-cu illərdə və 1960-ci ildə 6 sayı akademik Məmməd

\*AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik.  
E-mail: isa.habibbeyli@science.az

Arif Dadaşzadənin, 1954-1958-ci illərdə "Ədəbiyyat seriyası" üzrə 4 sayı professor Mirzəağa Quluzadənin, 4 sayı isə "Dilçilik seriyası" üzrə dosent Rüstəmovun (1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır – İ.H.) redaktorluğu ilə, 1962-ci ildə camii 1 sayı akademik Kamal Talibzadənin, 1999-cu ildə isə professor Yaşar Qarayevin (2002-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir – İ.H.) redaktorluğu ilə nəşr olunmuşdur. Müstəqillik illərində "Ədəbiyyat məcmuası" 2004-2006-ci illərdə 2 dəfə AMEA-nın müxbir üzvü Teymur Kərimlinin (2014-cü ildən həqiqi üzv – İ.H.) və 2007-2012-ci illərdə 4 dəfə akademik Bakır Nabiyevin Baş redaktorluğu ilə çap edilmiş elmi ictimaiyyətə çatdırılmışdır. Sonrakı dövrə - 2013-2018-ci illərdə isə "Ədəbiyyat məcmuası" akademik Isa Həbibbəylinin Baş redaktorluğu ilə fəaliyyəti aradılaraq davam etdirilmiş, bù mərhələdə jurnalın 9 sayı çap olunmuşdur. Jurnalın öz fəaliyyəti ərzində yalnız bir dəfə - 2017-ci ildə 3 sayı nəşr edilmişdir. Yeni tarixi mərhələdə "Ədəbiyyat məcmuası"nın konkret mövzular haşır edilmiş 3 dəfə xüsusi buraxılışlı çap olunmuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun 70 illiyi ilə əlaqədar jurnalın XXIV sayı bütünlük bù elmi tədqiqat İnstitutunun inkişaf yoluna və əsas yaradıcılarının fəaliyyətinə həsr edilmişdir. Bundan başqa, 2014-cü ildə "Ədəbiyyat məcmuası"nın gənc alımların, doktorant və dissertantların elmi məqalələrindən ibarət 25-ci sayı xüsusi buraxılış kimi çap edilmiş və həmin xüsusi buraxılışın Ədəbiyyat Institutunda təqdimatmasını keçirilmişdir. 2017-ci ildə isə "Ədəbiyyat məcmuası"nın xüsusi bir sayı (XXX cild) görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaniyə həsr edilmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun "Ədəbiyyat məcmuası"nın 70 illiyi (1 dekabr 2016-ci il tarixde) adəbi-elmi ictimaayıttan iştirak ilə geniş qeyd olunmuşdur. Əlamətlər hadisə münasibəti ilə institut tərəfindən "Ədəbiyyat məcmuası" - 70 bibliografik göstərici hazırlanıb 2016-ci ildə kitab halında çapdan buraxılmışdır. Ədəbiyyat Institutunun direktoru akademik Isa Həbibbəylinin mütqaddiməsi, "Elmi informasiya və tərcümə" şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru Zakira Əliyevanın tərtibçiliyi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının redaktorluğu ilə hazırlanıb çap edilmiş "Bibliografik göstərici" da Isa Həbibbəyli və Teymur Kərimlinin giriş məqalələrindən sonra jurnalda Ədəbiyyatşunaslıq elminin müxtalif istiqamətləri və dilçilik elmi üzrə çap olunan məqalələrin nəşr tarixləri və mənbələr haqqında sistemli malumatlar verilmişdir. "Ədəbiyyat məcmuası"nın 70 illiyinin yubiley səviyyəsində qeyd olunması Azərbaycan Milli Elmlər Akademiyası sistemində bir elmi jurnal həsə edilmiş yeganə olamətdar mərasim olduğu kimi, elmi jurnalda çap edilmiş məqalələrin bibliografik göstəricisinin hazırlanıb nəşr edilməsi də bu istiqamətdə atılmış ilk addimdır.

Göründüyü kimi, Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun "Ədəbiyyat məcmuası" jurnalı özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə ədəbiyyatşunaslıq elminin inkişafına şərəfə xidmət göstərməşdir. Azərbaycan ədəbiyyatşunaslıq elminin bir neçə nəslinin mühüm elmi yeniliyə malik məqalələrini "Ədəbiyyat məcmuası" jurnalında çap etdirmişdir. "Ədəbiyyat məcmuası" kimi nüfuzlu jurnalda çap edilən məqalələr XX əsrin ortalarından dövrümüzədək ayrı-ayrı elmi nəsillərin tələyində müəyyən rol oynamış, elmlər doktorlarına və fəlsəfə doktorlarına, professorlara və dosentlərə elmi dərəcə və ya elmi adalmış komikə olmamışdır. "Ədəbiyyat məcmuası" Azərbaycan ədəbiyyatşunaslarının son 72 ildəki elmi fəaliyyətinin çoxılığının salnamasıdır.

Bütün bunlara bərabər 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında elmi jurnalın fəaliyyətinin yenidən qurulması istiqamətində aparılan işlahatlarla əlaqədar olaraq, Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun elmi jurnalının da nəşri sahəsində yeni mərhələ başlanmışdır. Ədəbiyyatşunaslıq elminin müstəqillik illərində qazandığı keyfiyyət dəyişiklikləri jurnalların forma və mənzunciya yeniləşməsini təsəb edir. Bu məqsədə Ədəbiyyat Institutunda çap edilən jurnalları konkret elmi istiqamətlər üzrə nəşr etmək vəzifəsini həyata keçirmək zəruriyi meydana çıxmışdır. Məlumat üçün bildirik ki, Ədəbiyyat Institutunda 2015-ci ildən nəşr edilən «Poetika.izm» jurnalı ölkə üzrə ədəbiyyat nəzəriyyəsi sahəsində çap olunan yeganə elmi nəşərdir. Eyni zamanda institutda 2015-ci ildən "Ədəbi əlaqələr" adı ilə nəşr edilən və 2018-ci ildən etibarən elmi bu istiqamətinin müsər tələblərinə uyğun olaraq «Müqayisəli ədəbiyyatşunaslıq» adlandırılaraq jurnal da adında ifadə

ANAS

Institute of Literature named Nizami Ganjavi  
Azerbaijan Literary Studies, 2019, № 1

olanın istiqamət üzrə çıxan tek jurnal kimi səməralı şəkildə fəaliyyətini davam etdirir. Butün deyilənlər və "Ədəbiyyat məcmuəsinin fəaliyyətində təkrarlılıq" aradan qaldırmaq, bu jurnalın konkret təyinatını müəyyən etmək zarurəti nəzərə alaraq, jurnalın ədəbiyyat tarixi və mətnşuraslıq üzrə ixtisaslaşdırılması əhəmiyyətli hesab etmişdir. Bundan başqa, hazırkı mərhələdə humanitar elmlərin aparıcı istiqamətlərindən biri olan Azərbaycan ədəbiyyat tarixi elmi sahəsində azərbaycanlıq məfkurəsinin ömürqəza çıxması da jurnalın adının və məzmununun yeniləşdirilməsini meydana qoyur. Qeyd olunanları nazara alaraq, 72 il ərzində ümumi şəkildə «Ədəbiyyat məcmuəsi» adı ilə çıxan elmi jurnalın 2019-cu ildən "Azərbaycan ədəbiyyatşunaslığı" adlandırılmasının məqsədə uyğun hesab etmişdir.

«Azərbaycan ədəbiyyatşunaslığı» adında ifadə olunduğu kimi, Azərbaycan ədəbiyyat tarixi, mətnşuraslıq və folklorşuraslıq məsələlərinə həsr olunan elmi jurnal kimi fəaliyyətini davam etdirəcəkdir.

«Azərbaycan ədəbiyyatşunaslığı» dövlət müstəqilliyi işığında ədəbiyyatşunaslıq elminin yeni tarixi mərhələsinin müsər inkişafına xidmət edən və azərbaycanlıq idealları əsasında gələcək yüksəlşə yollarına işq salan jurnal olaraq yeni mərhələyə qədəm qoyur.

Üğurlar olsun!

24 mart 2019-cu il